

Şuşa – bütün azərbaycanlıların ruhunun ünvanı olan şəhər

Mən Şuşada olmamışam. Amma bu şəhər bütün azərbaycanlılar üçün o qədər doğmalaşmış ki, elə bilərəm ki, mənim də doğulub boya-başa çatdığım şəhərdir. Şuşalı olmaq üçün bu şəhərdə dünyaya göz açmaq əsas şərt deyil. Çünki xalq yazıçısı Anarın təbirincə desək, Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir. Azərbaycan mənəviyyatının, mədəniyyətinin paytaxtıdır. Bu qədim şəhərin Azərbaycan adlı salnamədəki yeri çox möhtəşəmdir.

Bir məsələni də qeyd etmək istəyirəm. O vaxt heç kəs inana bilmirdi ki, Şuşa işğal oluna bilər. Amma 1992-ci ildə Azərbaycanın səriştəsiz rəhbərləri Şuşanı qoruya bilmədilər. Görün neçə il azərbaycanlılar Şuşaya həsrət qaldılar. Erməni vandalları Şuşanı talayıb apardılar, tarixi, mədəni, dini abidələrimizi bərhad günə qoydular.

Mən təhsil işçisiyəm. Yaxşı bilərəm ki, Şuşada bütün təhsil müəssisələri darmadağın edilib. Bu gün yeni məktəblər tikilir, köhnələr bərpa edilir. Arzum budur ki, tezliklə şuşalılar öz

Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub. Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib".

Şuşanı düşmən tapdağından azad etdik. Bizi sevindirən, ucaldan Tanrı xalqımızı elə bu ağır sınağa bəlkə də ona görə çəkib ki, sədaqətimizlə, şücaətimizlə, vətənpərvərliyimizlə, Şuşaya əbədi bağlılığımızla qalib çıxaq. Bir daha düşməne kimliyimizi göstərək. Bu



etnoqraf da... Hər kəs öz qəlbinin gözü ilə bu şəhərə göz yetirib, qiymət verib. Rus şairi Sergey Yesenin onun gözəlliyini, insanların musiqiyə bağlılığını belə dilə gətirib: "Əgər oxumursansa, deməli, şuşalı deyilsən". Musiqi və poeziya beşiyi adlanan bu qeyri-adi şəhərdə demək olar ki, Azərbaycanın bütün məşhur mədəniyyət xadimləri yaşayıb yaradıblar – Cabbar Qaryağdıoğlu, Məşədi İsi, Hacı Hüsri, Keçəci Məhəmməd, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov... XVIII əsrdə Şuşa şəhərində Vəqif kimi bir şeir tacıdarı olub. Burada Qasım bəy Zakir yaşayıb yaradıb. Xan qızı Natəvanın şeir məclisləri dillər əzbərinə çevrilib.

Bu il Şuşanın əsasının qoyulmasının 270 illiyini təntənəli şəkildə qeyd edəcəyik. Yəqin ki, bu tədbirlərə bütün türk xalqları qoşulacaq.

Mən istəyirəm yetişməkdə olan gənclərimiz Şuşaya tez-tez səyahət etsinlər. Bu şəhəri yaxından tanısınlar, oradakı gözəlliyi görsünlər. Xüsusilə məktəbliləri Şuşa ilə tanış etmək üçün vaxtaşırı onların səyahətlərini təşkil etmək çox faydalı olardı.

Ruhumuzun ünvanı olan müqəddəs şəhər, sən azad-san. Dünyada azadlıqdan gözəl nə ola bilər ki...

Səmayə EYNULLAYEVA,
"Ankara məktəbi"
məktəb-lisənin direktoru,
Əməkdar müəllim



doğma yurdlarına qayıtsınlar və bu təhsil müəssisələrinin fəaliyyəti də bərpa edilsin.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşada olarkən demişdir: "Şuşa bizim qədim şəhərimizdir. Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə

gözəlliklər məskəni yenidən öz sahiblərinə qaytaran cəngavər oğullarımızın şücaəti hər birimizə qürur hissi yaşatdı.

2022-ci il Prezidentimiz "Şuşa ili" elan edib. Üstəlik, 2023-cü il Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilib. Bütün bunlar Şuşaya olan diqqət və qayğının nümunəsi deyilmi?

Şuşadan kimlər keçməyib – dost da, düşmən də, səyyah da, musiqişünas da,